

İsayev C.P., İbrahimova G.X.

SARS-CoV-2 VİRUS İNFEKSİYASI ZAMANI QASTROİNTESTİNAL POZULMALAR

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrası, Bakı

Məqalədə qastroenteroloji əlamətlərlə, o cümlədən diareya ilə gedən SARS-CoV-2 virus infeksiyasi klinik-laborator xüsusiyyətlərini araşdırmaq məqsədilə aparılmış tədqiqat işi haqqında məlumat verilmişdir.

COVID-19 infeksiyası diaqnozu ilə müalicə olunmuş, respirator əlamətlərlə yanaşı mədə-bağırsaq pozulmaları müşahidə edilən 30-69 yaşı olan 58 xəstədə demografik göstəricilər, premorbid fon xəstəlikləri, qastrointestinal əlamətlər, stasionarda müalicə müddəti, stasionara daxil olarkən bədən temperaturu, dəqiqlik tənəffüsün sayı, SpO₂ səviyyəsi araşdırılmışdır. Qanda ferritinin, D-dimerin, C-reaktiv züləlin səviyyəsi, hemoqram, koagoloqram öyrənilmiş, ağciyərlərin kompyuter tomografiyası aparılmışdır. COVID-19 infeksiyasi diaqnozu burun-udlağdan götürülmüş materialda ZPR üsulu ilə virus RNT-sinin aşkar edilməsi ilə təsdiq edilmişdir. Nöticələr variasiyon statistika üsulu ilə işlənmişdir.

Tədqiqat göstərmişdir ki, xəstələrin 53,4%-də mədə-bağırsaq pozulmaları və respirator əlamətlər eyni vaxtda təzahür etmişdir. 10,3%-də isə erkən dövrədə yalnız qastrointestinal əlamətlərlə müşahidə edilmiş və 2-3-cü gündən respirator əlamətlər qoşulmuşdur. Qastrointestinal əlamətlərdən anoreksiya xəstələrin – 58,6%-də, ishal – 44,8%-də, mədə bulanması – 37,9%-də, qusma – 10,3%-də, qarında qurultu – 6,9%-də, ağrı – 5,2%-də müşahidə edilmişdir. Qarında qurultu və ağrı kimi əlamətlər yalnız ishal olan xəstələrdə meydana çıxmışdır. İshal əsasən cavandarda, yalnız 15,4% halda yaşı 50 və daha yuxarı olanlarda qeyd olunmuşdur.

Laborator müayinələrin nöticələrinin təhlili zamanı diareyali xəstələrdə leykositəza, limfopeniya və trombositopeniya meyillik, neytrofillərin sayının artması, EÇS-in sürətlənməsi diqqəti da-ha çox cəlb etmişdir. CRZ, D-dimer, ferritin səviyyəsi nəzərəçarpacaq dərəcədə artmış, protrombin indeksi azalmışdır.

Diareyali xəstələrdə SARS-CoV-2 infeksiyası ağır gedişli olmuş və kritik vəziyyətlərin inkişaf ehtimalının yüksəkliyi ilə təzahür etmişdir. Stasionarda müalicə dövrü və virusun orqanizmdən eliminasiya müddəti daha uzun çəkmışdır.

Açar sözlər: SARS-CoV-2 virus infeksiyası, qastrointestinal əlamətlər, diareya, SpO₂, CRZ, D-dimer, ferritin, protrombin

Ключевые слова: SARS-CoV-2 вирусная инфекция, желудочно-кишечные симптомы, диарея, SpO₂, CRP, D-димер, ферритин, протромбин

Key words: SARS-CoV-2 virus infection, gastrointestinal symptoms, diarrhea, SpO₂, CRP, D-dimer, ferritin, prothrombin

SARS-CoV-2 infeksiyası əsasən havadəmci infeksiyası hesab edilsə də, xəstəliyin yayılmasında fekal-oral və məişət-təmas yoluxma mexanizminin də əhəmiyyətli rol oynadığı məlumdur. Klinik olaraq xəstəlik özünü əsasən tənəffus yollarının zədələnməsi əlamətləri ilə bürüzə verir və bu əlamətlər xəstəliyin diaqnozunun qoyulmasına, proqnozunun müəyyən edilməsində həlledici rol oynaya-

yır. İnfeksiyanın müxtəlif yoluxma mexanizminə malik olması xəstəliyin klinik gedisində də özünü göstərir. Belə ki, koronavirus infeksiyası zamanı respirator əlamətlərlə yanaşı, həzm sisteminin fəaliyyəti də pozulur. Hətta bir çox hallarda mədə-bağırsaq pozuntularının ön plana çıxması və bir qism xəstələrdə xəstəliyin bu əlamətlərlə başlaması da qeyd edilir [1-3].

Aparılmış bir sıra tədqiqatların nəticələri koronavirus infeksiyası zamanı tipik respirator əlamətlərin əsasən xəstəliyin erkən dövrlərindən, mədə-bağırsaq pozulmalarının isə sonradan meydana çıxdığını göstərmişdir [3, 4].

SARS-CoV-2 virusunu xəstələrin nəcisinə ilk dəfə 2019-cu ildə ABŞ-da qastrointestinal əlamətlər – mədə bulanması, qusma, ishal olan xəstələrdə aşkar etmişlər [5]. Tədqiqatlar göstərmişdir ki, nəcisdə SARS-CoV-2 RNT-si xəstəliyin 5-ci günündə başlayaraq təyin edilir və bu ehtimal xəstəliyin 11-ci gününədək yüksək olur. Eyni zamanda respirator əlamətlər çəkildikdən sonra, hətta tənəffüs yollarından götürülmüş patoloji materialın müayinəsinin nəticələri mənfi olarsa belə, xəstələrin bir qismində SARS-CoV-2 RNT-sinin nəcisdə saxlanası bilməsi müşahidə edilmişdir [1, 2, 5-8]. Elmi-tibbi ədəbiyyatda nəcisdə virus RNT-nin SARS-CoV-2 infeksiyasına tutulmuş xəstələrin yarısından çoxunda [1], tənəffüs yollarından götürülmüş materialların müayinələrinin nəticələri mənfi olanlardan isə 25%-də aşkar edildiyinə dair məlumatlar vardır [2].

Adətən COVID-19 infeksiyasının klinik xüsusiyyətlərinin öyrənilməsi məqsədilə aparılan araşdırılarda xəstəliyin ağırlığının müəyyən edilməsində və proqnozundə əhəmiyyətli rol oynayan respirator əlamətlərin tədqiqinə üstünlük verilir. Belə ki, elmi-tibbi ədəbiyyatda xəstəlik zamanı həzm sisteminin zədələnməsi haqqında məlumatlar mövcud olsada, bu istiqamətdə aparılan tədqiqatlar əsaslı olmayıb, səthi xarakter daşıyır [9] və xəstəliyin klinik-laborator xüsusiyyətlərinin araşdırılması istiqamətində aparılmış tədqiqatlara tək-tək rast gəlinir. Bu baxımdan həzm sistemi pozulmaları ilə gedən SARS-CoV-2 virus infeksiyasının klinik-laborator xüsusiyyətlərinin araşdırılmasının klinik-epidemioloji və diaqnostik baxımdan xüsusi əhəmiyyət daşıdığı göstərilmişdir.

Onu da qeyd etmək lazımdır ki, həzm sistemi pozulmaları, xüsusən diareya ilə gedən COVID-19 infeksiyasının gedis xüsusiyyətləri haqqında ədəbiyat məlumatları da ziddiyyətlidir. Belə ki, qastroenteroloji əlamətlərlə gedən xəstələrin stasionar müalicə üçün müraciət etməsi hallarının digər koronavirus xəstələri ilə müqayisədə 7 dəfədən də çox olduğu haqqında məlumatlar vardır [10]. Həmçinin

belə xəstələrdə qızdırmanın, nəfəs darlığının uzun sürməsinə və nəhayət xəstəliyin ağır gedişlərinə səbəb olmaqla, daha çox xəstədə respirator disstres-sindromunun inkişafına səbəb olur və nəticədə süni tənəffüs aparatına qoşulmağa ehtiyac yaranır [11, 12]. Digər tərəfdən, qastroenteroloji əlamətlərin, o cümlədən diareyanın olmasının stasionarda müalicə müdəddətinə, xəstələrin intensiv müalicə tədbirlərinə cəlb edilməz zərurətinə və letallıq göstəricilərinə təsir etmədiyi haqqında da məlumatlar vardır [13, 14].

Beləliklə, ədəbiyyat məlumatlarının təhlili göstərir ki, dispeptik dəyişikliklərin, o cümlədən diareyanın COVİ-19 infeksiyasının klinik-epidemioloji aspektlərinə təsiri mübahisəli olub, kifayət qədər öyrənilməmişdir və bu istiqamətdə tədqiqat işlərinin aparılması gənən aktual problemi olaraq qalmaqdadır.

Yuxarıda şəhər edilənləri nəzərə alaraq, biz qastroenteroloji əlamətlərə, o cümlədən diareya ilə gedən SARS-CoV-2 virus infeksiyasının klinik-laborator xüsusiyyətlərini öyrənmək məqsədilə tədqiqat aparmağı planlaşdırıq.

Tədqiqatın material və metodları. Tədqiqat Bakı şəhəri 1 №-li "Klinik Tibbi Mərkəz"-də SARS-CoV-2 virus infeksiyası diaqnozu ilə müalicə edilmiş, respirator əlamətlərlə ya-naşı dispeptik əlamətlər müşahidə edilən xəstələrin xəstəlik tarixləri araşdırılmışdır. 30-69 yaş arasında olan 58 xəstənin xəstəlik tarixləri araşdırılmış, onların demoqrafik göstəriciləri, yanaşı gedən xəstəliklərin olması müəyyən edilmişdir. Araşdırılan xəstələr arasında qadınların sayı kişiləri bir qədər üstələsə də, elə bir ciddi fərq olmamışdır – qadınlar 52,6% (30), kişilər 48,3% (28) təşkil etmişlər. Xəstələrin yaşa görə paylanması aşağıdakı kimi olmuşdur: 30-39 yaş – 31,0% (18), 40-49 yaş – 34,5% (20), 50-59 yaş – 24,1% (14); 60-69 yaş – 10,3% (6) xəsta. Xəstələrin 31,0% (18)-də infeksiya premorbid patologiya fonunda inkişaf etmişdir. Belə ki, müşahidə edilən xəstələrin 12,1% (7)-də ürək-damar patologiyaları (ÜDP), 12,1% (7)-də II tip şəkərli diabet, 6,9% (4)-də xronik ağciyər-bronx xəstəlikləri (XABX) müəyyən edilmişdir.

Qeyd etmək lazımdır ki, SARS-CoV-2 virus infeksiyası zamanı qastrointestinal pozuntular müxtəlif əlamətlərlə təzahür edə, rast-galmə tezlikləri isə müxtəlif ola bilər.

Xüsusən meydana çıxan diareya müxtəlif tezliklərdə dəyişə bilər. Araşdırılan xəstələrdə gün ərzində defekasiyanın 3-4 dəfə və daha artıq olması, sıyıqabənzər və ya çox sulu xarakter daşması diareya kimi qəbul edilmişdir.

Araşdırılan bütün xəstələr xəstəxanaya xəstəliyin ilk 3-7-ci günlərində daxil olmuş və daxil olarkən xəstəliyin gedisi orta ağır forma kimi qiymətləndirilmişdir. Xəstələrin xəstəxanaya daxil olduğu gün hesablanmış, daxil olarkən 1 dəqiqlik tənəffüs hərəkətləri sayılmış, SpO₂ səviyyəsi "Pulse Oximeter CMS50C" cihazı ilə təyin edilmişdir və döş qəfəsi orqanlarının – ağciyərlərin kompyuter tomografiyası (KT) aparılmışdır. Laborator müayinələr – qanın ümumi, biokimyəvi analizləri aparılmış, koaqluoqramın nəticələri öyrənilmişdir. Immunohemiluminissent üsulu ilə ferritinin, immnoturbidimetriya üsulu ilə D-dimerin və C reaktiv zülalın (CRZ), UF kinetik testlə ALT, AST, QQT səviyyəsi təyin edilmişdir. Xəstəliyin davamətmə müddəti (stasionar müalicə aldığı günlərin sayı) öyrənilmərək qiymətləndirilmişdir. Müşahidə edilən xəstələrda SARS-CoV-2 virus infeksiyası diaqnozu burun-udlaqdan götürülmüş patoloji materialda PZR üsulu ilə virus RNT-nin aşkar edilməsi ilə təsdiq edilmişdir.

Məlumatların statistik araşdırılmasında Excel programından istifadə edilmiş, qruplardakı orta ədədi qiymət (M), göstəricilərin orta xətası (m) hesablanmış və nəticələrin statistik əhəmiyyəti Student meyarına görə qiymətləndirilmişdir.

Tədqiqatın nəticələri və onların müzakirəsi. Aparılmış coxsayılı tədqiqatlar [3, 4], kompyuter tomografiyasın nəticələri [15] koronavirus infeksiyasının zamanı tipik respirator simptomlarının əsasən xəstəliyin erkən dövr-lərindən, mədə-bağırsaq pozulmalarının isə sonradan meydana çıxdığını göstərmişdir [3, 4].

Bizim araşdırduğumuz xəstələrin hamısı xəstəxanaya bədən temperaturunun yüksəlməsi ilə, respirator və qastrointestinal əlamətlərlə daxil olmuşlar. Xəstələrin əksəriyyətində – 31 (53,4)-də – respirator və mədə-bağırsaq pozulması əlamətləri eyni zamanda təzahür etmiş, 20 (34,5)-də isə qastroenteroloji əlamətlər respirator əlamətlər medana çıxdıqdan sonra xəstəliyin 2-3-ci günlərindən qeyd edilmişdir. Xəstələrin az da olsa bir qismində, 6

(10,3%-də xəstəlik qastroenteroloji əlamətlərlə başlamış və xəstəliyin 2-3-cü gündündən sonra respirator əlamətlər qoşulmuşdur. Xəstəlik əlamətləri qastroenteroloji əlamətlərlə başlayan bu xəstələrdən 3 nəfərdə (araşdırılan 58 xəstədən 5,2%-də) xəstəlik ishalla başlamışdır.

Araşdırımlar göstərmişdir ki, həzm sisteminin zədələnməsi müşahidə edilən xəstələr sırasında yuxarı yaş qrupundan olan insanlar azlıq təşkil etmiş, əlamətlər əsasən cavanlarda qeyd edilmişdir. Belə ki, xəstələrin 38 (65,5%-ni 30-49 yaşadək olanlar, 20(34,5%-ni isə yaşı 50 və yuxarı olanlar təşkil etmişlər.

Ədəbiyyat məlumatlarında COVID-19 infeksiyası zamanı həzm sisteminin zədələnməsi əlamətlərinin müxtəlif tezliklərdə təzahür etdiyi göstərilir. Məsələn, Çində aparılmış bir tədqiqatda COVID-19 diaqnozu qoyulmuş xəstələrdə yalnız 5-6%-də qusma, 3-8%-də ishal müşahidə edilmişdir [16]. Digər bir araşdırımda isə çox görünən qastroenteroloji əlamətlərdən iştahsızlıq xəstələrin 83,8%-də, ishal – 29,3%-də, qusma – 0,8%-də, qarında ağrı – 0,4%-də qeyd edilmişdir [3].

Bizim araşdırımızın nəticəsi olaraq mədə-bağırsaq əlamətləri müşahidə edilən yeni koronavirus infeksiyalı xəstələrdə qastroenteroloji əlamətlərdən anoreksiya, mədə bulanması və ishalın daha çox rast gəlinməsi məlum olmuşdur. Belə ki, anoreksiya – 34 (58,6%), ishal – 26 (44,8%) və mədə bulanması – 22 (37,9%) hallarda qeyd edilmişdir. Qusma, qarında ağrı, qarında qurultu kimi əlamətlər 13 xəstədə: qusma 6 (10,3%), qarında qurultu 4 (6,9%), qarında ağrı 3 (5,2%) halda təsadüf edilmişdir. Bir sıra mülliiflər diareyanın əsasən stasionarda müalicə edilən xəstələr arasında müşahidə edildiyini göstərir və bunun xəstələrin antibiotik istifadə etməsi ilə də əlaqləndirilir [13]. Bizim araşdırımlarımız zamanı xəstələrdə ishal olması ilə antibiotiklərdən istifadə arasında əlaqənin olmadığı qənaətinə gəlinmişdir. Araşdırılan bütün xəstələrin burun-udlaqdan görürlənmiş patoloji materialda SARS-CoV-2 virus RNT-si aşkar edilmişdir. Qusma və qarın ağrılara əsasən intensiv müalicəyə cəlb edilmiş ağır xəstələr arasında rast gəlinmişdir. Ədəbiyyat məlumatlarında da qarın ağrılalarının olması adətən ağır gedisi və intesiv müalicəyə cəlb olunmuş xəstələr arasında rast gəlindiyi gö-

terilir [14].

Ədəbiyyatda bir sıra hallarda COVID-19-un klinikasında ishalın ön plana çıxdığı göstərilir. Y.Song və əməkdaşları qastroenteroloji əlamətlərdən yalnız gündə 3-4 dəfə qeyd edilən diareya və mülayim qızdırması olan xəstə haqqında məlumat vermişlər. 22 yaşlı xəstənin ağciyərlərinin rentgenoloji müayinəsində ikitorflı pnevmoniya müəyyən edilmiş və burun-udlaqdan götürülmüş yaxınada SARS-CoV-2 RNT sınağı müsbət olmuşdur [17]. Digər tədqiqatçılar xəstəliyin diareya ilə başlamasını, xəstələnmənin 2-ci günündən qızdırmanın, 3-cü gündən isə ağciyər əlamətlərinin, o cümlədən KT müayinəsində koronovirus infeksiyasına xas olan dəyişikliklərin meydana çıxdığını göstərir [18, 19].

Tədqiqata cəlb etdiyimiz xəstələrdən xəstəliyi mədə-bağırsaq əlamətləri ilə başlanan 6 nəfərdə, o cümlədən gündə 4-5 dəfəyədək defekasiya akti olan 3 nəfərdə, sonradan ağciyərlərdə koronovirus infeksiyası üçün xarakterik olan dəyişiklər – KT müayinəsində iki-

tərəflı pnevmoniya aşkar edilmişdir.

Araşdırılan bütün xəstələrdə xəstəxanaya daxil olarkən aparılmış laborator müayinələr qanda leykositə, limfopeniya və trombositopeniyaya meylik olduğunu, neytröfillərin sayının arttığını, EÇS-in yüksəksəldiyini göstərmişdir. Xəstələrdə CRZ-nin, D-dimer-in, ferritinin səviyyəsinin nəzərəçarpacaq dərəcədə artması, protrombin indeksinin azalması qeyd edilmişdir. Diareya olmayanlara müqayisədə diareya ilə gedən xəstələrdə öyrənilən göstəricilərin dəyişiklikləri statistik əhəmiyyətli olmuşdır. Diareyalı xəstələrdə ALT, AST, QQT aktivliyində də yüksəlis müəyyən edilmişdir. Lakin diareya qeyd edilməyənlərlə müqayisədə meydana çıxan fərqlər statistik əhəmiyyət daşılmamışdır (cədvəl 1).

SARS-CoV-2 virus infeksiyası zamanı həzm fəaliyyətinin pozulmalarının, o cümlədən diareyanın xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuş azsaylı tədqiqat işlərində belə dəyişikliklərin aşkar edildiyi xəstələrin 23,3%-də diareya mədə-bağırsaq pozulmasını

göstərən yeganə əlamət olduğu, 33,5%-də respirator əlamətlərlə birgə təzahür etdiyi, 19,4% halda isə ilkin əlamətlər kimi meydana çıxdığı və respirator əlamətlərin sonradan qoşulduğu qeyd edilir. Digər xəstələrdə diareya respirator əlamətlərdən sonra 10 gün ərzində təzahür etmişdir. Diareyanın 1-14 gün, orta hesabla $5,4 \pm 3,1$ gün davam etdiyi, defekasiya aktlarının sayının gün ərzində orta hesabla $4,3 \pm 2,2$ dəfə (maksimum gündə 18 dəfə) olduğu və öz-özünə dayandığı göstərilir [12, 20].

Bizim araşdırımız zamanı diareyanın ən azı 3 gün, ən çox isə 13 gün, orta hesabla $6,2 \pm 2,4$ gün sürməsi, defekasiya aktlarının sayının isə gün ərzində 3-4 dəfədən 14 dəfəyədək – orta hesabla $5,8 \pm 2,6$ dəfə olması qeyd edilmişdir. Defekasiya aktlarının sayı xəstəliyin erkən dövrlərində çox olsa da, sonrakı dövrlərində gün ərzində 3-4 dəfəyə düşmüşdür. İshal 4 halda qarında qurultularla, 3 halda isə qarında ağrırlarla müşayiət olunmuşdur. Qarında olan ağrırlar xəstəliyin ilk 2-3 günü müşahidə edilib, sonralar keçmişdir. Qu rultular 6-7 gün davam etmişdir. Nəcisin siyagabənzər və ya çoxsulu olsa da, tərkibində patoloji qarışıqlar olmamışdır. Qeyd etmək lazımdır ki, ishal əsasən cavan şəxslərdə müşahidə edilmişdir – orta yaşı $40,7 \pm 1,94$. Belə ki, ishal qeyd edilmiş 26 xəstədən 22 (84,6%)-nın yaşı 30-49 arasında olmuşdur. Yalnız az bir qismi – 4 (15,4%-i) yaşı 50-dən yuxarı və yanaşı şəkərli diabet xəstəliyi olanlar təşkil etmişdir. Göstərmək lazımdır ki, ishal, yaşından asılı olmayaraq, şəkərli diabeti olan xəstələrin hamısında qeyd edilmişdir. Qarında qu rultular və ağrıların olması da şəkərli diabetli xəstələr arasında müşahidə olunmuşdur və bu xəstələr ağır gedişləri ilə seçilmişlər.

Diareyanın COVID-19-un klinik gedişinə təsiri haqqında olan məlumatlar ziddiyətlidir. Diareyanın olması belə xəstələrin diareya olmayanlarla müqayisədə daha çox halda stasionar müalicəyə cəlb edilməsinə [10], qızdırma, nəfəs darlığı kimi əlamətlərin davam müddətinin uzanmasına [11] səbəb olur. Xəstələrdə CRZ, LDH və α-hidroksibutiratdehidrogenazanın aktivliyinin daha çox yüksəlməsi qeyd edilir. Bu göstəricilər isə “sitokin qasırgası” ehtimalını və ağır gedişli pnevmoniya ola biləcəyini göstərir [21]. Aparılmış tədqiqatlar mədə-bağırsaq pozulmaları ilə gedən SARS-CoV-2 virus infeksiyası zamanı belə əlamətlər

qeyd edilməyənlərə müqayisədə respirator distress sindromun inkişaf ehtimalının yüksək olduğunu [22] və xüsusən diareya müşahidə edilən xəstələr arasında daha çox xəstənin süni tənəffus cihazına qoşulmasına ehtiyac yanadığını göstərmışdır [12].

Bir çox tədqiqatlarda mədə-bağırsaq əlamətləri ilə gedən COVID-19-lu xəstələrdə ağır gedişlə keçən və kritik vəziyyətlərə düşən xəstələrin sayının daha çox olması, yüksək temperatur, ümumi zəiflik, baş ağrısı, nəfəs darlığı kimi əlamətlərin daha çox xəstədə rast gəlinməsi göstərilir [12]. Bizim araşdırımlarımız zamanı da qastrointestinal əlamətlərə gedən xəstələrdə yüksək temperatur, ümumi zəiflik, baş ağrısı, nəfəs darlığı kimi əlamətlər bir çox xəstədə rast gəlinmişdir. Belə ki, ümumi zəiflik xəstələrin 39 (67,2%), qızdırmanın $38,5^{\circ}\text{C}$ -dən yüksək olması 22(37,9%), nəfəs darlığı 18(31,0%), baş ağrısı 17 (29,3%-ni) əhatə edir. Apardığımız təhlillər mədə-bağırsaq əlamətləri ilə gedən COVID-19-lu xəstələrdə ağır gedişlərin və kritik vəziyyətlərin inkişaf ehtimalının yüksək olduğunu göstərmışdır. Belə ki, araşdırılan 58 xəstədən 22-də (37,9%) xəstəlik ağrıgedişli olmuş və onların da yaridan çoxunda – 12 (54,5%-də) intensiv müalicə tədbirləri aparılması tələb olunmuşdur. Göründüyü kimi, müşahidə edilən 58 xəstədən 12-ni (20,7%) intensiv müalicə aparılanlar təşkil etmişlər. Onu da qeyd etmək lazımdır ki, ağır xəstələrdən 14-ü (63,6%), intensiv müalicə tələb edən 12 xəstənin isə hamısı – 12 (100%) diareya ilə gedən xəstələr sırasından olmuşdur.

Bütün xəstələrdə xəstəliyin ilk günündən qızdırma olmuşdur. Temperaturun maksimum $+39,8^{\circ}\text{C}$ -dək yüksəlməsi qeyd edilmişdir. Bu, xüsusən diareyası olan xəstələrdə diqqəti daha çox cəlb etmiş ($+38,5 \pm 1,7^{\circ}\text{C}$) və diareya qeyd edilməyənlərlə müqayisədə daha yüksək olmuşdur ($+37,8 \pm 0,09^{\circ}\text{C}$). Göstərmək lazımdır ki, qızdırmanın $+38,5^{\circ}\text{C}$ və yuxarı olması diareyalı xəstələrin yaridan çoxunda – 15-də (57,7%), diareya olmayanların isə 7-də (21,9%) müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, diareya müşahidə edilən xəstələr xəstəliyin daha erkən dörlərində həkimə müraciət etmiş və əksəriyyəti – 14-ü (53,8%-i) xəstəxanaya xəstəliyin 3-4-cü günləri daxil olmuşlar. Diareya olmayanlar arasında isə belə xəstələr 4 nəfər (12,5%)

Cədvəl 1. Xəstəxanaya daxil olarkən COVID-19 xəstələrinin klinik-laborator göstəriciləri

Göstəricilər	Diareya olmayanlar n=32	Diareya ilə gedənlər n=26
Kişi/Qadın	15/17	13/13
Yaş, il	$50,0 \pm 1,76$	$40,7 \pm 1,94^{***}$
X/xanaya daxil olduğu gün	$5,8 \pm 0,17$	$4,1 \pm 0,22^{***}$
Çarpanı günləri	$13,1 \pm 0,31$	$16,8 \pm 0,27^{***}$
Daxil olarkən badən t ⁰	$37,8 \pm 0,09$	$38,5 \pm 0,17^{**}$
1 dəq-lik tənəffus tezliyi	$21,4 \pm 0,42$	$24,1 \pm 0,38^{***}$
Daxil olarkən SpO ₂ , %-lə	$95,0 \pm 0,40$	$93,0 \pm 0,52^{**}$
KT-ağciyər, zədələnmə %-lə	$33,3 \pm 1,91$	$50,6 \pm 1,67^{***}$
Leykositlər $\times 10^9$ q/l	$6,7 \pm 0,39$	$9,3 \pm 0,46^{***}$
Limfositlər abs.	$1,46 \pm 0,05$	$1,1 \pm 0,07^{***}$
Limfositlər %	$21,2 \pm 0,87$	$16,3 \pm 0,73^{***}$
Neytröfillər abs.	$4,66 \pm 0,58$	$7,6 \pm 0,67^{***}$
Neytröfillər %	$71,5 \pm 1,21$	$81,2 \pm 1,16^{***}$
Trombositlər $\times 10^9$ q/l	$196,7 \pm 8,79$	$241,56 \pm 9,71^{**}$
EÇS, mm/s	$32,4 \pm 2,68$	$41,1 \pm 1,68^{***}$
ALT, v/l	$54,9 \pm 3,32$	$56,9 \pm 2,63$
AST, v/l	$54,6 \pm 2,91$	$52,7 \pm 2,31$
QQT, v/l	$150,47 \pm 14,93$	$166,3 \pm 18,29$
Protrombin % - Kvikə g.	$83,9 \pm 1,85$	$75,2 \pm 2,88^{*}$
CRZ, mq/l	$47,0 \pm 2,65$	$63,7 \pm 3,51^{***}$
Ferritin, mkq/l	$316,5 \pm 14,8$	$396,97 \pm 16,2^{**}$
D-dimer, mkq/ml	$2,56 \pm 0,12$	$8,0 \pm 0,95^{***}$

Qeyd: fərqli etibarlıq göstəricisi: * – p<0,05; ** – p<0,01; *** – p<0,001

olmuşdur. Göründüyü kimi, inkişaf edən dia-reya xəstəliyin nisbətən ağır gedişinə səbəb olmaqla, xəstələrin erkən hospitalizasiyasını şərtləndirir. Belə ki, diareyası olanlar orta hesabla xəstəliyin başlanmasından $4,1 \pm 0,22$ gün, olmayanlar isə $5,8 \pm 0,17$ gün sonra xəstəxanaya daxil olmuşlar. Xəstəliyin ağırlığına uyğun olaraq stasionar müalicə müddəti də diareyası olanlarda daha uzun – müvafiq ola-raq orta hesabla $16,8 \pm 0,27$ olmayanlarda isə $13,1 \pm 0,31$ gün sürmüştür. SpO₂ göstəricisi də diareya olmayanlarla müqayisədə daha aşağı – $95,0 \pm 0,40\%$ - $93,0 \pm 0,52\%$ olmuşdur. Belə ki, SpO₂-nin 92% və daha aşağı olması dia-reyalı xəstələrdən 12 nəfərində (46,2%), dia-reya olmayanlardan isə 5 nəfərində (15,6%) müşahidə edilmişdir. Müvafiq olaraq dəqiqlik tənəffusün sayı daha çox: $21,4 \pm 0,4$ - $24,15 \pm 0,38$ olmuşdur. KT müayinəsində aqcı-yərlərin 50% və daha çox payının zədələnməsi dia-reya qeyd edilən xəstələrdə 17 (65,4%), dia-reya olmayanlarda 5 (15,6%) halda müşahidə edilmişdir. Hər iki qrupda – həm dia-reyalı, həm də dia-reya olmayan xəstələrdə aqcı-yərlərin 50% və daha çox zədələnməsi tənəffusun çətinləşməsi, nəfəs darlığı ilə müşaiyət olunmuşdur.

Araşdırılan xəstələrdə virusun organizmdən təmizlənməsinin monitoringi məqsədilə bir həftə fasilə ilə 3 dəfə – xəstəliyin 7-ci, 14-cü və 21-ci günlərində burun-udlaqdan götürülmüş patoloji materialın ZPR müayinəsi aparılmışdır. 7-ci gündə aparılmış müayinədə xəstələrin böyük əksəriyyətində – 56 nəfərdə (96,6%) virus RNT-si aşkarlanmış, yalnız 2 nəfərdə (3,4%) nəticə mənfi olmuşdur. Xəstəliyin 14-cü və 21-ci günlərdə müsbət nəticələr müvafiq olaraq 38 (65,5%) və 18 (31,0%) xəstədə aşkar edilmişdir. İshalla gedən və ishal olmayan xəstələrin nəticələrini müqayisə etdikdə isə nəzərə çarpacaq fərqlər olduğu

meydana çıxmışdır. Bu nəticələr aşağıdakı 2-ci cədvəldə verilmişdir.

Cədvəldən göründüyü kimi, dia-reyalı xəstələrdə SARS CoV-2 virusunun organizmdən eliminasiyası müddəti nəzərəçarpacaq dərəcədə uzun sürmüştür. Belə ki, xəstələrin 46,2%-də bu müddət xəstəliyin 21-ci gününədək uzanmışdır. Diareya olmayanlarda isə belə xəstələrin cəmi 18,75% təşkil etmişlər və xəstələrin əksəriyyətində – 81,25%-də – virusların eli-minasiyası baş vermişdir. Beləliklə, əldə edi-lən nəticələr dia-reyalı xəstələrdə dia-reya olmayanlarla müqayisədə stasionar monitoring müddətinin əhəmiyyətli dərəcədə uzun sürdüyü göstərmişdir. Bunun isə epidemioloji cə-hədən təhlükəli olduğu diqqətdə saxlanılma-lıdır.

Beləliklə, apardığımız müşahidələrin nəticəsi olaraq müəyyən edilmişdir ki, COVID-19 infeksiyasının qastrointestinal əlamətlərlə get-məsi əsasən cavanlar, 30-49 yaşı olanlar ara-sında müşahidə edilir. Xəstələrin əksəriyyətində xəstəlik mədə-bağırsaq pozulmaları və respirator əlamətlərin eyni vaxtda təzahür etməsilə başlamış, yalnız 10,3% xəstədə qastro-intestinal əlamətlərlə təzahür etmiş, 2-3-cü gündən respirator əlamətlər qoşulmuşdur. Qastrointestinal əlamətlərdən əsasən anoreksiya, ishal, mədə bulanması müşahidə edilmişdir. Qusma, qarında ağrı, qurultu kimi əlamətlər az hallarda və ishal olan xəstələrdə özünü göstərmişdir. İshal əsasən cavanlarda, yalnız 15,4% halda yaşı 50 və daha yuxarı olanlarda rast gəlinmişdir.

Laborator nəticələrinin təhlili zamanı dia-reya olmayanlarla müqayisədə dia-reyalı xəstələrdə leykositəza, limfopeniya və trombosito-peniyaya meyllik, neytrofillərin sayının artması, netrofil/limfositar nisbətinin artması, EÇS-in sürətlənməsi daha çox xəstədə qeyd edilmişdir. CRZ, D-dimer, ferritinin səviyyəsi

nəzərəçarpacaq dərəcədə yüksəlmış, protrombin indeksinin azalması müşahidə edilmişdir. Araşdırma dia-reyalı xəstələrdə ağır gedişlərin və kritik vəziyyətlərin inkişaf ehtimalının yüksək olduğunu göstərmişdir. Dia-reya xəstəliyin ağır gedişinə səbəb olmaqla xəstələrin erkən hospitalizasiyasını şərtləndirmiştir. Çarpayı günlərinin müddəti daha uzun sürmüştür. KT müayinəsində aqcı-yərlərin 50%-dən çox hissəsinin zədələnməsinə dia-reyalı xəstələrdə daha çox rast gəlinmişdir. Dia-reya-

nın olması virusun orqanizmdən eliminasiya müddətinin uzanmasına səbəb olur. Buna görə də xəstəliy qarşı əks-epidemik tədbirlərin aparılması əhəmiyyətli olacağını nəzərə alıb, qastrointestinal əlamətlərlə, xüsusi dia-reya ilə gedən COVID-19 infeksiyalı xəstələrin müalicəsi zamanı və müalicədən sonrakı dövrə burun-udlaq möhtəviyyatı ilə yanaşı, vaxtaşırı bağırsaq möhtəviyyatın SARS CoV-2 virusuna görə ZPR üsulu ilə müayinəsinin aparılması məsləhət görürlür.

Ədəbiyyat

- Xiao F., Tang M., Zheng X., et al. Evidence for gastrointestinal infection of SARS-CoV-2 // Gastroenterology. 2020; 158: 1831–1833.
- Gu J., Han B., Wang J. COVID-19: Gastrointestinal manifestations and potential fecal-oral transmission//Gastroenterology. 2020;158(6):1518-19. DOI:10.1053/j.gastro.2020.02.054.
- Pan L., Mu M., Ren H. G., Yang P., Sun Y. Wang R., et al. Clinical characteristics of COVID-19 patients with digestive symptoms in Hubei, China: A descriptive, cross-sectional, multicenter study // Am J Gastroenterol. 2020; 115 (5): 766–773. DOI: 10.14309/ajg.0000000000000620
- Ungaro R.C., Sullivan T., Colombel J.-F., Patel G. What should gastroenterologists and patients know about COVID-19? Clin Gastroenterol Hepatol. 2020;18(7):1409–11. DOI:10.1016/j.cgh.2020.03.02
- Holshue M.L., DeBolt C., Lindquist S., Lofy K.H., Wiesman J., Bruce, et al. First case of 2019 novel coronavirus in the United States. N Engl J Med. 2020 Mar 5;382(10):929–36. DOI: 10.1056/NEJMoa2001191
- Tang A., Tong Z.D., Wang H.L., Dai Y.X., Li K.F., Liu J.N., et al. Detection of novel coronavirus by RT-PCR in stool specimen from asymptomatic child, China. Emerg Infect Dis.2020;26(6):1337-39. DOI:10.3201/eid2606. 200301.
- Young B.E., Ong S.W.X., Kalimuddin S., Low J.G., Tan S.J., Loh J., et al. Epidemiologic features and clinical course of patients infected with SARS-CoV-2 in Singapore. JAMA.2020;323(15):1488–94. DOI:10.1001/jama.2020. 3204
- Wu Y., Guo C., Tang L., Hong Z., Zhou J., Dong X., et al. Prolonged presence of SARS-CoV-2 viral RNA in faecal samples. Lancet Gastroenterol Hepatol 2020;5(5):434–35. DOI: 10.1016/S2468-1253(20)30083-2
- D'Amico F., Baumgart D.C., Danese S., Peyrin-Biroulet L. Diarrhea during COVID-19 infection: pathogenesis, epidemiology, prevention, and management. Clin Gastroenterol Hepatol. 2020;18(8): 1663–72. DOI: 10.1016/j.cgh.2020.04.001
- Cholanceril G., Podboy A., Aivaliotas V., Pham E.A., Tarlow B., Spencer S., et al. Association of digestive symptoms and hospitalization in patients with SARSCoV-2 infection. MedArxiv. 2020;2020.04.23.20076935. DOI:10.1101/2020.04.23.20076935
- Wei X.S., Wang X., Niu J.C., Ye L.L., Peng W.B., Wang Z.H. et al. Diarrhea is associated with prolonged symptoms and viral carriage in corona virus disease 2019. Clin Gastroenterol Hepatol. 2020;18(8):1753–9. e2. DOI:10.1016/j.cgh.2020.04.030
- Jin X., Lian J.S., Hu J.H., Gao J., Zheng L., Zhang Y.M., et al. Epidemiological, clinical and virological characteristics of 74 cases of coronavirus-infected disease 2019 (COVID-19) with gastrointestinal symptoms. Gut. 2020;69 (6):1002–9. DOI: 10.1136/gutjnl-2020-320926
- Lin L., Jiang X., Zhang J., Huang S., Zhang Z., Fanf Z. et al. Gastrointestinal symptoms of 95 cases with SARS CoV-2 infection. 2020;69(6): 997–1001. DOI: 10.1136/gutjnl-2020-321013
- Wang D., Hu B., Hu C., Zhu F., Liu X., Zhang J., et al. Clinical characteristics of 138 hospitalized patients with 2019 novel coronavirus-infected pneumonia in Wuhan, China. JAMA. 2020;323(11):1061–9. DOI: 10.1001/jama. 2020.1585
- Sultanova M.J. COVİD-19 radiodiagnostik points//Azerbaiyan Medical Journal 2020, №2, P. 124-129. DOI:10.34921/amj.2020.2.018
- Guan W.J., Ni Z.Y., Hu Y., Liang W.H., Ou C.Q., He J.X., et al. Clinical Characteristics of Coronavirus Disease 2019 in China. N Engl. J. Med. 2020;382 (18):1708–20. DOI:10.1056/NEJMoa2002032

Cədvəl 2. Koronaviruslu xəstələrdə virusun organizmdə təmizlənmə müddətinin monitorinqinin nəticələri

Xəstələr	Müayinənin aparılma vaxtı		
	Xəstəliyin 7-ci günü mütləq (%-lə)	Xəstəliyin 14-cü günü mütləq (%-lə)	Xəstəliyin 21-ci günü mütləq (%-lə)
Diareya ilə gedənlər n=26	-	14(53,8%)	12(46,2%)
Diareya olmayanlar n=32	2(6,25%)	24(75%)	6(18,75%)

17. Song Y., Liu P., Shi X.L., Chu J.L., Zhang J., Xia J., et al. SARS-CoV-2 induced diarrhoea as onset symptom in patient with COVID-19. Gut. 2020; 69: 1143-4. DOI:10.1136/gutjnl-2020-320891
18. Yang X., Zhao J., Yan Q., Zhang Sh., Wang Y., Li Y. A case of COVID-19 patient with the diarrhea as initial symptom and literature review. Clin. Res. Hepatol. Gastroenterol. 2020; S2210-7401(20)30085-1. DOI: 10.1016/j.clinre. 2020.03.013
19. Ata F., Almasri H., Sajid J., Yousaf Z. COVID-19 presenting with diarrhoea and hyponatraemia. BMJ Case Rep. 2020;13(6):e235456. DOI: 10.1136/bcr-2020-235456.
20. Han C., Duan C., Zhang S., Spiegel B., Shi H., Wang W., et al. Digestive symptoms in COVID-19 patients with mild disease severity: clinical presentation, stool viral RNA testing, and outcomes. Am. J. Gastroenterol. 2020;115(6):916-3. DOI:10.14309/ajg. 00000000000000664
21. Zhang H., Liao Y.S., Gong J., Liu J., Xia X., Zhang H. Clinical characteristics of coronavirus disease (COVID-19) patients with gastrointestinal symptoms: A report of 164 cases. Dig Liver Dis. 2020; S1590-8658(20)30189-4. DOI:10.1016/j.dld.2020.04.034
22. Gul F., Lo K., Peterson J., McCullough P., Goyal A., Rangaswami J. Meta-analysis of outcomes of patients with COVID-19 infection with versus without gastrointestinal symptoms. Proc (Bayl Univ.Med.Cent). 2020;33(3):366-9. DOI:10.1080/08998280. 2020. 1771164

Исаев Дж.П., Ибрагимова Г.Х.

ГАСТРОИНТЕСТИНАЛЬНЫЕ РАССТРОЙСТВА ПРИ SARS-CoV-2 ИНФЕКЦИИ

Кафедра инфекционных болезней
Азербайджанского медицинского университета, Баку

Резюме. В статье представлена информация об исследованиях, проведенных с целью изучения клинико-лабораторных особенностей вирусной инфекции SARS-CoV-2 с гастроэнтерологическими симптомами, включая диарею.

С этой целью обследованы 58 больных в возрасте 30-69 лет, у которых наряду с респираторными проявлениями наблюдались желудочно-кишечные расстройства. У больных были изучены демографические показатели, преморбидные фоновые заболевания, признаки гастроинтестинальных нарушений, температура тела при поступлении в стационар, количество дыханий в минуту, уровень SpO_2 , длительность стационарного лечения. Исследованы гемограмма, коагулограмма и уровни ферритина, D-димера, С-реактивного белка (СРБ) в крови, проведена компьютерная томография легких. Диагноз инфекции COVID-19 подтвержден обнаружением РНК вируса методом ПЦР из материала, взятым из носоглотки. Результаты обработаны методом вариационной статистики.

Исследования показали, что у 53,4% пациентов желудочно-кишечные расстройства и респираторные симптомы возникли одновременно. У 10,3% в раннем периоде наблюдались только желудочно-кишечные симптомы, а со 2-3-ого дня присоединились респираторные симптомы. Из желудочно-кишечных симптомов наблюдались: анорексия – у 58,6%, диарея – у 44,8%, тошнота – у 37,9%, рвота – у 10,3%, спазмы в животе тошнота – у 6,9%, боли – у 5,2% пациентов. При этом, такие проявления, как спазмы в животе и боль, отмечались только у пациентов с диареей. Диарея в основном наблюдалась у молодых людей, и только у 15,4% больных в возрасте 50 лет и старше.

Анализ результатов лабораторных исследований у больных с диареей показал склонность к лейкоцитозу, лимфопении и тромбоцитопении, увеличение количества нейтрофилов и ускорение СОЭ. Уровень СРБ, D-димера, ферритина были заметно повышенны, а протромбиновый индекс снижен.

SARS-CoV-2 инфекция у пациентов с диареей проявлялась более тяжелым течением и с высокой вероятностью развития критических состояний. Период лечения в стационаре и время элиминации вируса из организма более продолжительное.

Isayev J.P., Ibrahimova G.X.

GASTROINTESTINAL DISORDERS WITH SARS-CoV-2 INFECTIONS

Department of Infectious Diseases, Azerbaijan Medical University, Baku

Summary. The article provides information on studies carried out to study the clinical and laboratory features of the SARS-CoV-2 viral infection with gastroenterological symptoms, including diarrhea.

For this purpose, 58 patients aged 30-69 years were examined, in whom, along with respiratory manifestations, gastrointestinal disorders were observed. The patients were examined for demographic indicators, premorbid background diseases, signs of gastrointestinal disorders, body temperature upon admission to the hospital, the number of breaths per minute, the SpO_2 level, and the duration of inpatient treatment. Hemogram, coagulogram and levels of ferritin, D-dimer, C-reactive protein (CRP) in the blood were studied, computed tomography of the lungs was performed. The diagnosis of COVID-19 infection was confirmed by the detection of virus RNA by PCR in material from the nasopharynx. The results were processed by a variational statistical method.

Studies have shown that in 53.4% of patients, gastrointestinal disorders and respiratory symptoms occurred simultaneously. In 10.3% of patients in the early period, only gastrointestinal symptoms were observed, and respiratory symptoms were added from the 2-3rd day. Gastrointestinal symptoms were observed: anorexia – in 58.6%, diarrhea – in 44.8%, nausea – in 37.9%, vomiting – in 10.3%, abdominal cramps – in 6.9%, pain – in 5.2% of patients. However, manifestations such as abdominal cramps and pain were observed only in patients with diarrhea. Diarrhea was mainly observed in young people, and only in 15.4% of patients aged 50 and older.

Symptoms such as abdominal cramps and pain occurred only in patients with diarrhea. Diarrhea is mainly observed in young people, only 15.4% in those aged 50 and older.

During the analysis of laboratory results in patients with diarrhea, the tendency to leukocytosis, lymphopenia and thrombocytopenia, accelerated ECG attracted more attention. CRP, D-dimer, ferritin levels prothrombin index decreased.

Analysis of laboratory results in patients with diarrhea showed a tendency to leukocytosis, lymphopenia and thrombocytopenia, increased neutrophil count, and accelerated of ESR. The level of CRP, D-dimer, ferritin increased significantly, prothrombin index increased.

SARS-CoV-2 infection in patients with diarrhea was more severe and manifested with a high probability of developing critical conditions. The period of treatment in the hospital and the time for the elimination of the virus from the body was longer.

Müəlliflə əlaqə üçün:

İsayev Cəlal Paşa oğlu – tibb üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdürü, Bakı, Azərbaycan

E-mail: celalpasa@mail.ru

ORCID: 0000-0002-1541-8974